



Bilal ALARLI

## AĞRILARIN DƏRMANI SÖZ...

Qürbət eldə yaşayıb vətəni layiqincə təmsil edən iki həkim şair xanım haqqında söhbət açmaq istəyirəm. Öz peşəsinin ustası olan bu xanımlar Rusiyada yaşayır, işləyir və yaradırlar. Afaq Şıxlı və Solmaz Qəribel! Bu imzalar çoxlarına tanışdır.

Həkim kimi ali təhsil alıb, ədəbi yaradıcılığından qalmayan Afaq Şıxlı həm də tərcüməçilik fəaliyyəti ilə məşğuldur. Afaq xanım Azərbaycan, Rusiya və Avrasiya Yazarlar Birliklərinin, Azərbaycan Jurnalistlər Birliyinin, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvüdür. O, AYB-nin Moskva bölməsinin katibi, "Nicat" – Azərbaycan İrsinin Dirçəlişi cəmiyyətinin təsisçisi və həmsədridir. Bu ədəbi-ictimai fəaliyyəti Afaq Şıxlının yorulmaz, erudisiyalı bir yaradıcı xanım olduğunu təsdiq edir.

Afaq Şıxlı (Şıxlinskaya) 25 iyun 1969-cu ildə Bakı şəhərində anadan olub və burada on beş yaşında 12 sayılı orta məktəbi qızıl medalla bitirib.

Afaq xanım həm də Bakı şəhərindəki 15 sayılı musiqi məktəbini fortepiano ifaçlığı üzrə əla qiymətlərlə başa vurub. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində ali təhsil alıb. Bir müddət Bakıda həkim-terapevt işləyib. Moskva Ədəbiyyat İnstitutunun Ali Ədəbiyyat kurslarını əla qiymətlərlə bitirib və burada "İdrak" BGM-də Azərbaycan dili və ədəbiyyatını tədris edir.

Afaq Şıxlı iki övlad anasıdır. İşi və ictimai fəaliyyəti ona bədii yaradıcılıqla məşgül olmağa mane olmur. O, rus ədəbiyyatı və türk dünyası ədəbiyyatından bədii tərcümələr edir, publisistik yazılar, şeirlər və hekayələr yazar. Afaq Şıxlının əsərləri Türkiyə türkçisinə, rus, ingilis, fransız, yapon dillərinə tərcümə olunub. Çoxsaylı ədəbi mükafatları var. "Qəlbimin dedikləri" (2003), "Sevərsənmi?" (2005), "Məndən uzaqda" (2008), "Səni düşünürəm" (2011), "Ömrümün beşinci fəsli" (2013), "Dostlarım, bana da bahar gönderin!" (Türkiyə türkçəsində, 2013), "Bədii tərcümələr" (Saratov, 2014), "Sənə demədiklərim" (2015), "V poiskax sebya" (Moskva, 2017), "Sakura dueti" (Yaponiya, ingilis və yapon dillərində, 2017) adlı kitabları işiq üzü görüb.

Azərbaycandan kənarda yaşamasına baxma-yaraq, öz şeirlərində ana dilimizin şirinliyini qoruyub saxlayan Afaq Şıxlı bədii gözlənilməzlikləri ilə oxucusunu təəccübəndirə bilir. Hamı kimi yazmayan, hamı kimi ahəngdar şeir arxasınca qaçmayan müəllif həttə hər misrasından sonra oxucu üçün yeni fikir söyləyə bilir, düşüncəni yeni təzadlara, bədii qarşılaşdırılmala çəkə bilir. Hansı mövzuya müraciət edirsə, bu mövzuda deyilənlərə yekun vurur və yenilik axtarışına can atrır. Bu yenilik fikir yeniliyi, ifadə yeniliyi, deyim yeniliyidir. Ana haqqında çox yazılıb, bu mövzuda yeni fikir demək çətindir, amma Afaq Şıxlı özündən əvvəlki şairlərdən fərqli bir Ana obrazı yarada bilir:

Analar  
qucaqlarında özümüzü,  
qəlblərində qəm yükümüzü daşıyırlar.  
Analar  
kişi qeyrəti çəkib  
qadın ömrü yaşayırlar.  
Gözlərilə qor götürüb  
ömrümüzün çıraqını yandırırlar analar.  
Saflıqda, paklıqda  
göylərdən enmiş mələyi andırırlar analar.

Dar gündə Nüşabə, Həcər olurlar,  
Xoş gündə - Nigar...

Yağış obrazı da yeni deyil, amma Afaq Şıxlı şeiri ilə fərqli bir yağış yağıdır: "Payızlaşan arzularım saraldıqca ilgim kimi, xəyalıma yağış yağır". Payızlaşan arzular və xəyalala yağan yağışlar! Qəribə tapıntıdır. Yaş ötdükcə, ömrün qışı yaxınlaşdıqca arzular tükənir, xəyallar qapanır, sanki bu xəyalların üstünə su çılənir, Afaq xanımın dili ilə desək, yağış yağır.

Həsrət, intizar gizli şəkildə olsa da, qürbət ömrü yaşayan Afaq Şıxlının şeirlərinə siğal çekir. Bəlkə də, buna görə şair xanım "Həyat məni dalğa kimi sahillərə çırpa-çırpa təmizləyir", deyir. Amma bu hissərdən qəçməq o qədər də asan deyil, çünki insanın Vətəndən uzaqlarda həyatla "əlbəyaxa çarpışmada ümidi ləri qaralır". İndi gəl sözün qaya ağırlığına döz, görüm, necə dözürsən, necə kövrəlmirsən!

Ürəyimin nə zamandır yaşadığını o yerlərə  
bir gün mən də gedəcəyəm!  
Gerçəyimlə yuxularım,  
qismətimlə arzularım görüşəndə gedəcəyəm!  
Gedəcəyəm,  
ümid taxıb mavi rəngli bəxt quşunun qanadına!  
Heç yorulma!  
Gedəcəyəm,  
yaşanmayan günlərimin inadına!

Övladları dərbədərdirsə, torpaqları dağımı-  
dağımdırsa, arzuları param-parça olur Vətənin!  
Bu misraları həyəcansız oxumaq olmur:

Gözü yolda,  
ümidləri bircə zəfər harayına  
qalan Vətən!  
Ağrıların necə yaman,  
yaraların necə dərin!  
Hani sənin igidlərin,  
hani sənin ərənlərin?!  
Ağlasığmaz bu dərdlərin,  
dəhşətlərin  
öhdəsindən necə gəldin,  
Anam mənim?  
Doğma diyar!  
Talesizim!

Bu da qəribliyin sonu: Bizləri qorxudan bu  
aci həsrət qışın buzundan da soyuqdu, sərtdi,  
deyir şair xanım. Qəribin həyatı özünə, məzari

dostlara dərd olur. Fikrimi əsaslandırmaq üçün Afaq Şıxlının "Qərib məzarlar" şeirindən nümunə gətirmək istədim, ha götür-qoy elədim, gördüm, bu fikri, bu ağrını müəllifin özü qədər verə bilməyəcəyəm. Başa düşdüm ki, bu şeiri xirdalamaq çətindi, bu şeiri bu hissələri yaşayan yaza bilər və onuancaq qəriblikdə olanlar, ya da qəriblikdə olanları olanlar duya bilər. Şeirin bütövlüyünə heyrət etdim və ona əl (qələm) qaldırmadım, yəni dəymədim, toxunmadım:

Yenə axşam düşüb, qərib bir axşam...  
Qərib ürəklərin dolduğu vaxtdı.  
Uzaqdan baxana bu - adı yaşam,  
İçindən çəkənə - bir qara baxtdı.

Ulduzsuz səmanı bürüyübüdü sis,  
Dolmuş gözlərimə görünmür ay da.  
İllərdi gümana aldanırıq biz:  
"Bəlkə, bu baharda... bəlkə, bu yayda..."

Əcəl də qürbətə yol açılıb bu il,  
Seyrəlib dostların səfi, sırası.  
Vallah, qorxduğumuz ölümən deyil,  
Onsuz da öldürüb Vətən yarası.

Qorxuruq yad eldə tapşırıq canı,  
Elə qərib kimi bükülək ağa.  
Bir də görəmməyək Azərbaycanı,  
Gömülək bu ögey, soyuq torpağı.

Özü həkim olsa da, Afaq Şıxlının bir şair kimi mərəzi var, buna görə də "Həkim, sağaltma məni, yaşamağa qorxoram", deyir. Nədir bu qorxu? Ömrün payızımı? Şair xanım "ruh ağrısına" dönməkdən qorxur:

Durma başımın üstdə  
Sabah açılanadək.  
Yenidən doğulmağa  
Bir daha dözməz ürək.

Bir də alışsam əgər,  
Bir daha sönmək də var.  
Ömrüm payızı doğru -  
Xəzələ dönmək də var.

Soyuq qıran gözümü  
Yumum günəş var ikən.  
Əlimi burax, gedim  
Yollarım hamar ikən.

Dərd budur! Nə qədər ki, yollar hamardır, insan son mənzilə də rahat gedir. Çünkü bu ağrını çəkən insanın “ishi göylədir, sürünməklə arası yoxdur”. Sürünmək ölümən betərdir. Həyatda mübariz olan qadın, övladlarına nümunə olan ana, şeirlərində də mərddir, Vətən dərdini sinmadan çəkən, içindəki ağrıları üzə vurmayan bir şairdir. Bu böyüklüyü, bu ucalığı Afaq Şıxlı “Bəxtin qurbət adlı sürgünlərində” şeirlərdə daha sərrast ifadə edib və mən ona özünə məxsus olan bu sözlərlə təsəlli verirəm:

Başını dik tutub elə yaşa ki,  
Hər kəs səndəkini dəfinə bilsin!  
Nə dostlar üzüsün çətinliyinə,  
Nə də ki düşmənlər sevinə bilsin.

Ağriyan belini əymədən yeri,  
Nə qədər gəlsə də üstünə həyat,  
Yorğunluq sıxsa da ciyinlərindən,  
Ağrı-acıları misralara at.

Qamqalaq edərək arzularını,  
Yolunda od çatsa xəbis adamlar,  
Yansa da ayağın, şux tut özünü,  
Elə bilsinlər ki, qanadların var.

Həsrətin əliylə qapa gözünü  
Məhəbbət zamansız qismət olanda.  
Şaxtaya, borana şeirlər oxu  
Bir günəş nuruna həsrət olanda.

İsti yaşlarını görən olmasın  
Qəmli günlərində, dar günlərində.  
Desinlər, necə də xoşbəxt yaşayır  
Bəxtin qurbət adlı sürgünlərində.

Həmişə ulduz ol, həmişə parla,  
Arxanca sürünsün qoy acidillər!  
Başını dik tut ki, şair ömrünü  
Dəhşət olduğunu düşünməsinlər!

Qurbətdə yaşayıb-yaradan həkim yazarları-mızdan biri də Solmaz Qəribeldir. Solmaz Qəribel (Solmaz Bəhlul qızı Həsənova) 25 yanvar 1973-cü ildə Ağdərə rayonunun Qərvənd (Kərimli) kəndində anadan olub. Şuşada və Ağdərədə orta məktəbdə oxuyub. Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb. Bir müddət Bakıda həkim-pediatr vəzifəsində çalışıb. 2004-cü ildən Rusyanın Həştərxan (Astraxan) şəhərində

1 sayılı uşaq poliklinikasında nevroloq-həkim vəzifəsində işləyir. Burada Astraxan Dövlət Tibb Universitetinin həkim-nevroloq fakültəsini bitirib. Solmaz xanım deyir ki, iki dəfə vətənsiz qaldığına görə, əvvəl Ağdərədən, sonra isə doğma Azərbaycandan uzaq düşdüyü üçün özünə Qəribel təxəllüsünü götürüb. Solmaz Qəribelin şeirlərində sevgi və vətən həsrəti aparıcı mövqedədir. Bu da onun qurbətdə yaşaması və işləməsi ilə bağlıdır. Solmaz Qəribel həm qurbətdə yaşayan, həm də doğma Azərbaycanda işləyən həmpeşələri ilə əlaqə saxlayır, şeirlərini əsasən sosial şəbəkələrdə paylaşır. “Məni məndən alan dünya” adlı şeirlər kitabı çap olunub.

Həkim və şair Solmaz Qəribel şeirlərində də qərib kimi görünür. “Ömrü bir ağaç kimi kökündən qopan” şair xanımı zaman yalan vədləriylə “körpə uşaq kimi ağladır”:

Daşan sellər, sular yudu, apardı,  
Çırpdı qayalara yalan ömrümü.

Bu qurbət ağrısının acı tərəfi Solmaz Qəribeli daha çox yandırır:

Zamanın acısı üzdü qəlbimi,  
Büküb yumaq etdi o şux qəddimi,  
Yoluma keçilməz çəkdi səddini,  
Qoymadı tərpənə qalan ömrümü.

Solmaz xanım etibarı, sədaqəti məhəbbət şeirlərinin mayası sayır, onun sevən qəhrəmanı öz keçmişindən və ona gözəl anlar yaşamış hissələrində asanlıqla üz döndərə bilmir:

Səni ürəyimdən necə atım mən?  
Kəsdiyim cœuryi, duzu atımmı?  
Mən sənə canımsan demişdim axı,  
Ürəkdən dediyim sözü atımmı?

Narahat bir ömrənən yaşayış ədəbi qəhrəmanın könlü də narahatdır, bu gen dünyada özünə yer tapmır, çünkü bir yola çıxıbdır, sonu bilinmir, bir həsrət çəkir, sonu görünmür:

Yuvasından perik quşa dönübür,  
Çağlamır, ağlamır daşa dönübür,  
Yanaqda quruyan yaşa dönübür,  
Yer tapmır özünə narahat könlüm.

Şair xanım Aynur Yasəmən Əliyeva yazır ki, dəyərli el qızı Solmaz xanımın bu gün bir şeirini oxudum, şeir xoşuma gəldi, bir-iki bənd yazmadan dayana bilmədim... Solmaz xanım öz şeirində Aynur xanımı söz duelinə çağırır: "Ey sevgi şairi, əlini saxla, Sevginin tərifin, düsturun söylə". Aynur xanımın poetik silahı Solmaz xanımın nişan verdiyi hədəfi sərrast vurur və hər iki söz adamının "söz güləşdirməsi" adəmi heyran edir:

Sevgi düsturundan gəl deyim bir az,  
Oxu, səhvərimi düzəlt, el qızı.  
Hər nə var, xəlq edib o uca Allah,  
Sevgiyə yaratdı hər birimizi.

Sevgi o deyil ki, eşqdən yanasan,  
Ana sevgisindən üstün nə olar?  
Gözəlim, sən özün gözəl anasan,  
Balani sevərsən, gözlərin dolar.

Körpələr göz açar, dünyaya gələr,  
Ana qucağında rahat uyuyar.  
Sevgiyələ öpülər balaca əllər,  
Bu öpüş çevrilər, sevgi qoxuyar.

Vətən həsrəti hər iki şair xanımın bədahətən deyişməsi daha təsirlidir. Solmaz Qəribelin özünü ifadə edən ədəbi qəhrəmanı vətənpərvər bir insandır, əhdinə və sevgisinə etibarlı bir qadındır, övladını böyük məhəbbətlə sevən bir anadır. Özüylə, daha doğrusu, əksiyələ səhbəti Solmaz Qəribel dünyasının açarıdır. Öz dərdini özünə açan müəllif əslində daxili dünyasını, təlatümlərini, kimsənin görmədiyi və duymadığı yaştalarını ortaya qoyur:

Daniş mənlə  
mənim əksim,  
Nədən belə gözlərində  
sual dolu baxırsan sən?  
Nədən belə ürəyimi  
yandırırsan, yaxırsan sən?  
Yoxsa mənə  
deməyə heç sözün yoxdu?  
Bəlkə, çoxdu,  
vaxtin yoxdu?  
Daniş mənlə,  
mənə baxan mənim əksim.  
Söylə mənə  
gözündəki sualları,  
qorxma məndən,  
mən özünəm,  
dərdlərini gizlədəcəm,

heç bir kəsə deməyəcəm,  
danış mənlə,  
mənim əksim.  
Söylə mənə  
olanları, qalanları,  
bu həyatda  
üzə gülən yalanları;  
Səni səndən alıb,  
sonra dananları.  
Söylə əksim,  
Sakit baxıb  
durma belə  
gözlərində sual dolu...

Solmaz xanımı şeirə çəkən duyğular qəriblik həyatı yaşayarlara daha doğmadır. Vətəndən uzaqda poetik sözümüzün siqlatını qoruyub saxlayan, poeziyasevərləri yeni-yeni yaradıcılıq nümunələri ilə sevindirən Solmaz Qəribelin şeirlərində bəzən fikir ahəngi üstələyir, qafiyələr bilərkəndə pozulur. Ritmin arxa plana keçməsi bu şeirləri urvatdan salmır, əksinə, oxucunu şair xanımın qürbət yaştalarına daha da yaxınlaşdırır.

Rusiyada yaşayan həkim xanımların arasında ən gənc şair Dilşad Zülfüqarovadır. Zülfüqarova Dilşad İlqar qızı 10 sentyabr 1994-cü ildə Moskvada anadan olub, şeirlərini rus dilində yazır. Musiqi məktəbinə əla qiymətlərlə, orta məktəbi isə qızıl medalla başa vurub. A.İ.Yevdakimov adına Moskva Dövlət Tibb Universitetinin sonuncu kurs tələbəsidir. Bu tələbə qızın yaradıcılıq nümunələri diqqətəlayiqdir. O, Moskvada fəaliyyət göstərən Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin üzvüdür. 2015-ci ildə Rusiyanın paytaxtında keçirilən "Gənc azərbaycanlı şairlər" müsabiqəsinin qalibi olub.

Doğma diyarının vüsəlinə can atan Dilşad xanım, az qala, hər şeirində Vətən, Torpaq, El həsrəti çəkdiyini gizlədə bilmir: "Gecə boyu Şərq nəğməsi oxuyacaq bizə quşlar". O, "Əllərin qucaq yerimdir, ürəyin ocaq yerim" deyib, ana sevgisinə siğınır. Onun sevgiyə münasibəti də müdrikdir:

Sevginizi dilinizə almayıñ,  
Görməsinlər aranızda ülfəti.  
Duyğuları aşkar etmək asandır,  
Bir sırr kimi bəsləməksə çox çətin.

Sevgi gizli dəfinəyə bənzəyər,  
Nişanıdır o, günəşin, həm ayın.  
Sevənlərə körpə kimi göz dəyər,  
Sevginizi dilə-dişə salmayın.

Ulduzları saya-saya Simurq kimi alovlardan keçən Dilşad xanımın şeirlərini Azərbaycan oxucularına Afaq Şıxlı təqdim edir.

## 2. MÜHARİBƏ İLLƏRİNİN KÖRPƏSİ:

*Pərvin Abbaslınin poetik ağrıları*

Həkim yazarların gənc nümayəndəsi Pərvin Abbaslı (Abbasova Pərvin Elçin qızı) 26 sentyabr 1987-ci ildə Ağcabədi şəhərində anadan olub, orta məktəbi bitirdikdən sonra Odlar Yurdu Universitetinin mualicə işi fakültəsinə daxil olub. Bir müddət Ağcabədi Mərkəzi Xəstəxanasında işləyib, Respublika Narkoloji Mərkəzində həkim-narkoloq rezident kimi çalışıb və hazırda Bakı şəhər Narkoloji Dispanserində həkim narkoloq vəzifəsində işləyir. Eyni zamanda Heydər Əliyev adına Hava Limanının poliklinikasında tibb xidməti göstərir. Pərvin həmçinin alman və ingilis dillərini bilir. Özünün dediyinə görə, on bir yaşıdan şeir yazır, duyğularını mənsur seirlər, esselər və mənalı sözlər səklində ifadə edir. On səkkiz yaşında "Vəfa" ədəbi məclisinin üzvü olub, ədəbi yazıları ilk dəfə "Aran" qəzetində işiq üzü görüb.

Pərvin Abbaslıının "Rəngarəng həyat" adlı ilk poetik toplusu 2015-ci ildə "Nurlar" nəşriyyatında işiq üzü görüb. Kitaba Zeynəb Bəhmənli gənc yazarın ədəbi yaradıcılığına işiq salan özəl söz yazıldı. Zeynəb xanım özü də şeir yazır və Yazıçılar Birliyinin üzvüdür. Onun Pərvin haqqında olan təqdimatı maraqlıdır: "Ziyalı, duyğulu şair ömrünün dərinliyində fəlsəfi bir aləm vardır... Öz daxili dünyasının sehrində adı həyatla, bu fani dünya ilə bəzən səsləşən, bəzən də səsləşməyən şeirlər yazması, hər anı olduğu kimi qələmə alması onun ilk uğurlarıdır". Zeynəb xanımın təəssüratı ilə razılaşmaq mümkündür. Əlbəttə, Pərvinin bütün şeirləri şedevr deyil, bunu ondan ummağa da dəyməz, çünki gənc şairin məqsədi yaşam təəssüratını poetik şəkildə bölüşməkdir. Pərvinin peşəsi və işi dərdini danışmağa adam gəzən xəstələrlə bağlıdır. Pərvin dünyası və insanları alt qatdan, kimsənin görə bilmədiyi və görməyə can atmadiği bir aləmdən müşahidə edir. O, kövrək bir şair qadın kimi insanların dərdini çekib öz dərdi eləyiib. Onu duymaq, başa düşmək üçün qafiyələrinin tarazlığını, yaxud taraz olmadığını qabartmağa ehtiyac yoxdur. Sadəcə, bu şeirlərin və esselərin daxilindəki ağrıları görmək kifayətdir.

Pərvin Abbaslı öz şair obrazını özü daha yaxşı ifadə edir: "Ruhuna yad olan insan sənin daxili dünyanda ola bilməz. Real həyatında isə heç ola bilməz". Bu sevgi şeir sevgisi deyil, şeirin gətirdiyi sevgidir: "Sevgi, hissələr, xatirələr səni burulğantək dağın zirvəsinə qaldıranda düşün ki, o dağda qaya da var, sıldırıım da!"

Poetik təlatüm elə-belə gəlmir, silkələyir, tərpədir, hətta qafiyələri də qırır, şeirin ritmini sindirir:

İllər ürəyimdə qalan yaradır,  
Hərdən xatirələr onu qanadır.

Yaxud:

Azadsan, bir quştək uç uzaqlara,  
Qərq olum əbədi yalnızlıqlara.  
Bağışla, dözmədim haqsızlıqlara,  
Səni keçmişimə hədiyyə verdim.

İnsan tamamlanmaq istəyir, tam olmaq istəyir, yarican (yarı can) yaşamaq çətindir. Yar həm də yarmaq felindən gəlir, yarışansa, yarımayıbsan: həyatdan yarımayıbsan, sevgidən yarımayıbsan və duyğuların da bütöv ola bilmir. Bu axtardığını tapırsanmı? Sual budur! Pərvin Abbaslıını bir şair kimi narahat edən duyğular, incidən yaşam təəssüratı budur:

Mənə soyuqdur, elə bil  
Qişda, boranda qalmışam.  
Elə bil illərlə belə  
Tənha və yalqız olmuşam.

Pərvin Abbaslıının əlinə qələm verən və sinəsini duyğulandıran hansı hissələrdir? İnsan da ağrıdan-acıdan bu qədər sixilərmi? Oxucunun səndə görə bilmədiyi nədir? Bəlkə, sən şeirlərində yaxşı ifadə oluna bilmirsən? Əlbəttə, belə deyil, çünki şeirin dediyi sənin düşündüklərin və səni düşündürənlərdir. Bu, özümə verdiyim sualdı və cavabı çox sadədir: Pərvin Abbaslıının daha çox sərbəst olduğu mənsur şeirlərə və esselərə üz tutmağa dəyər, mənim axtardığım Pərvin Abbaslı bu yazılarının içərisindədir. Bu yazılarında Pərvin Abbaslı nə deyir? Deyir: "Mən müharibə illərinin körpəsiyəm... Kasıb bir ailənin hər cür əzab-əziyyətinə dözmüş, üzü muharibənin hisinə batmış günahsız şahidiyəm". Bax indi Pərvini başa düşmək çətin deyil, çünki o, "Savaş körpəsi"dir. O, Vətən həsrətlidir! Gözlərində torpaqların əksi qalan

qisas baxışlı biridir! Bu, hələ harasıdır? Pərvinin ağrısının bir pilləsi də onun erkən, gənc yaşlarından ata həsrəti ilə böyüməsi, daha doğrusu, atasının ondan uzaqda, xarici ölkədə yaşaması ilə bağlıdır: "Sənsiz yasadım həyatımı. Çətinliklərimi görmədin. Yanımda olmadın. Sevgiyə ən cox möhtac olduğum anlarda yox idin, mənimlə deyildin. Başqaları məni incidərkən səni hər dəfə daha çox axtardım. Basqalarını ataları əzizləyərkən mən sənin isti əllərini saçlarımda xəyalən hiss elədim, Ata! Amma sən yox idin". Bu ağrılı və kövrək misralarla oxucusunun hissələrini öz dərdinə şərik edən Pərvin Abbaslı esseni daha təsirli şəkildə bitirir. Yana-yana "Ata, sənsiz böyüdüm" deyir.

Tərk edilmiş, atılmış yetmiş yaşlı bir kişi obrazını yaradan "Qoca" essesi də oxşar təsir effekti yaradır. Atası sağ ola-ola, atasız böyüyən bir qız uşağı üçün atılmış atanın dərdləri təzadlı həyat lövhəsindən başqa bir şey deyil. Biri övladı ola-ola, övlad həsrəti çəkən atadır, o biri ata həsrəti çəkən və bu boşluğu öz həyatının ağrılı mərhələsi sayan qız uşağıdır! Buna görə də Pərvin Abbaslı öz kövrək hissələrini qəzəbə çulğayırlar: "Məgər bumudur bir ömür yaşamının sonuncu səhnəsi? Teatrları, filmləri heç zaman sevmədim əslində... çünkü yaxşı insanlar kimsəsiz köcür dünyadan ən sonda. Onları biz icad etmədikmi? Həyatımıza daşımadıqmı bu qaydaların zəhərimar olası sonluğunu? Yaxşı yol, qoca! Gözlədiyin gəlmədi, neyləməli?" Pərvin özü də özünün həyat əhəmiyyətli problemlərini həll edərkən o doğma nəfəsə həsrət qalıb. Qəribə tale "ironiya"sı!

Pərvin Abbaslı haqqında bu kiçik yazımı oxucusuna aşılılığı hissələrin təsiri altında öz sözləri ilə bitirmək isteyirəm:

Ağlayan var, dostum, sil gözlərini,  
Yaşım yaşa doldu, heç böyümədim.  
Kimisi unutdu öz sözlərini,  
Mən isə biganə ola bilmədim.

Əslində böyük içimizdəki heç zaman böyüməyən körpə arzularımız!

### 3. SÖZ AĞRISININ DƏRMANI: *Şəkinin yazıçı həkim qadınları nadən yazır?*

Ədəbi fəaliyyətindən söhbət açmaq istədiyim yazıçı həkim qadınların hər ikisi Şəki Tibb Kollecində işləyir. Xatirə Kərimova (Kərimova Xatirə Nəsrullah qızı) Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirib, internatura müdəttəni uğurla başa vurub. Şəki Tibb Kollecində həkim-müəllim kimi işə başlayıb və bu günə qədər orada işləyir. Xatirə xanım bir neçə il Şəkidə Uşaq Poliklinikasında kiçik tibb işçisi kimi də çalışıb. Ailə həyatı qurub, bir övladı var. Pərvanə Məmmədova (Məmmədova Pərvanə Şirəli qızı) Şəki Tibb Kollecində müalicə işi ixtisası üzrə orta ixtisas təhsili alıb. Sonra Sumqayıt Dövlət Universitetinin kompüter texnikası və texnologiyaları fakültəsində kompüter mühəndisi ixtisası üzrə fərqlənmə diplomu ilə subbakalavr dərəcəsi alıb. Xatirə xanımdan fərqli olaraq, Pərvanə Məmmədova orta məktəbdə oxuyarkən Şəki şəhər 3 sayılı uşaq musiqi məktəbində musiqi təhsilinə də yiyələnib. Şəki Tibb Kollecində kadr işləri üzrə mütəxəssis vəzifəsində çalışır. Pərvanə xanım ailəlidir, iki oğlu var, həyat yoldaşı Qarabağ əlilidir.

Bu iki qadın yazılımını birləşdirən nədir? Həmyerli olmaları? Həkim olmaları? Onların arasında on yaş fərq olsa da, hər ikisi gənclik ehti-rası ilə yazır. Xatirə Kərimova 1968-ci il dekabrın 6-da Şəki şəhərində anadan olub. Pərvanə Məmmədova isə 1978-ci ildə Şəki şəhərində anadan olub. Bəlkə, onları yaradıcılığa eyni mühit, eyni ab-hava ruhlandırır? Buna hər iki yazılımının yaradıcılıq nümunələrini nəzərdən keçirdikdə qərar vermək mümkündür.

Xatirə Rəhimovanın "Bir dəniz əfsanəsi" hekayəsi allegorik üslubda qələmə alınıb. Hekayə belə başlayır: "Küləklə dəniz dost idilər. Daima bir yerdə olar, heç ayrılmazdılar. Ən cox sevdikləri oyun da sahilə hansının birinci çatacağı idi. Dənizin dalğaları irəlidə olmağa çalışsa da, külək onu qabaqlayır, pərişan ləpələr yenə süzülüb sulara qarışardı". Lakin günlərin bir günü dəniz insanla söhbət edir, onun dərdini dinləyir. İnsan bu dərdi küləyə söyləməməyi xahiş edir. Dəniz vədinə əməl edir. Bundan sonra küləyin üzü dönür: "Dəniz də küləyi görcək təlatümə gəlir, coşub-dasıdır, lakin onun tələbini yerinə yetirmirdi. O zamandan külək dənizə çıxan insanlara kin bəsləyir, onların dənizi dərdli edib qocaltdığını

düşünürdü. Odur ki, gəmiləri, qayıqları aşırmaq, sulara qərq etmək istəyirdi".

"Taxta qaşığın hekayəsi" də eyni dillə nəql olunur. Bu allegorik hekayənin də tərbiyəvi əhəmiyyəti böyükdür. Hekayənin başlanğıcı artıq söhbətin nədən getdiyini bəlli edir: "Bacarıqlı əllər taxta parçalarına quruluş verib yonaraq sığal çəkdi, hamarladı, qaşiq düzəltdi – taxta qaşiq. Naxışlarla da bəzədi onu. Sonra satışa çıxardı. Piştaxtanın üstünə qoyulan ağappaq, yaraşıqlı taxta qaşığa ötüb keçənlər laqeyd qala bilmədilər. "Necə də qəşəngdir" deyə oxşadılar və tərəddüd etmədən aldılar. Çünkü qiyəməti də dəmir, gümüş qaşılardan çox-çox sərfəli idi". Taxta qaşığın taleyi iibrətamızdır. Dəmir qaşiq qazanda səs-küy qopardığı, haray saldığı halda, taxta qaşiq öz işini səssiz görür. Hətta çatlayır və sonda onu ocağa atıb yandırırlar.

Yananda belə səsini çıxarmayan və onu işlədən əllərə sədaqətini nümayiş etdirən taxta qaşığın taleyi xeyirxah olub, gördüyü işə görə qürrələnməyən insanların taleyinə bənzəyir.

Pərvanə Məmmədovanın topluda "Vətənin başlandığı yerdə" və "Amal" hekayələri yer alıb. "Vətənin başlandığı yerdə" hekayəsinin qəhrəmanı Elman sərhədçi olmaq qərarına gəlir. Yaralı əsgərə tez-tez baş çəkməyə gələn Elman həkim məntəqəsində tibb bacısı ilə tanış olur: "Bir müddət sonra yaralı əsgər tam yaxşılaşmış çıxsada, artıq Elmanın üzəyi sanki həkim məntəqəsində qalmışdı. Asudə vaxtlarında tez-tez bura gələ bilməsi üçün hər dəfə bir bəhanə axtarış tapırı. Və bir gün gülümsünərək öz-özüne etiraf etdi: "Deyəsən, mənim sevgim də buradan başlandı – Vətənimin başlandığı yerdən". Evlənmək şərti şəhərə köçmək olan tibb bacısı Şəhla, Elmanın sərhədçi peşəsini seçməkdə qərarlı olduğunu görüb, sevgisi xətrinə öz istəyindən keçir. Günlərin bir günü Elman özü də yaralanıb huşsuz vəziyyətdə həkim məntəqəsinə düşür. Gözlərini açanda başı üstə sevdiyi tibb bacısı Şəhlanı görür. Onun "Bəs sən daimi iş yerinə getməmişdin?" sualına Şəhla belə cavab verir: "Mən artıq daimi iş və yaşayış yerindəyəm - qəhrəmanların, cəsur sərhədçilərin yaşıdığı yerdə, Vətənin başlandığı yerdə. Öz seçimimdə də qərarlıyam".

Hekayədə tibb bacısı obrazının məhəbbətlə təsvir olunması müəllifin özünün bu peşənin sahibi olmasından irəli gəlir. Yaziçi ədəbiyyatımızı zənginləşdirən daha bir həkim obrazı yaradır. Onu da deyim ki, bu hekayə vətənpərvərlik ruhuna görə mükafata layiq görülüb.

"Amal" əsəri sənədli hekayə təsiri bağışlayır. Burada da vətənpərvər bir insanın – Bakı Dövlət Universitetinin məzunu İbrahimin obrazı yaradılıb. Bir qədər publisistik üslubda olan "Amal"da Azərbaycan tarixinin şanlı səhifələrindən birinə işiq salan müəllif bunu həmyerlilərinin – şəkililərin simasında daha obrazlı şəkildə təsvir edir.

Göründüyü kimi, Xatirə Kərimovanın bədii üslubu Pərvanə Məmmədovanın yaradıcılıq kredosundan kəskin şəkildə fərqlənir. Həkim yazıçılarından biri tərbiyəvi mövzuya üstünlük verir və öz fikirlərini oxucusuna allegorik şəkildə çatdırır. Digəri isə vətənpərvərlik mövzusuna üstünlük verir, obrazların daxili dünyasını açmağa çalışır. Demək, bu iki nasiri birləşdirən onların qələmə biganə qalmamalarıdır...

